

YENİ AZƏRBAYCAN

<http://www.yeniazerbaycan.com>

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Bu gün ədəbi-ictimai fikir tariximizdə mühüm yer tutan “Şeypur” satirik jurnalının 104-cü il-dönümüdür.

Cəmi 14 nömrəsi çapdan çıxan bu jurnal 1918-ci il oktyabrin 5-dən 1919-cu il yanvarın 18-nə qədər fəaliyyət

məqalələrində, monoqrafik tədqiqatlarında yalnız bəzi qısa qeydlərə rast gəlmək olur. “Şeypur”un sehifələrində Azərbaycanı yenidən işğal etmek istəyən rus bolşevizminin əsl niyyətləri, ermənilərin fitnəkarlıqları və əsassız torpaq iddiaları, 1918-ci ilin martında törətdikləri vəhşiliklər faktlarla

lələri “Şeypur” jurnalının “Molla Nəsrəddin” ənənələrini davam etdirməsinə misal olaraq göstərə bilərik.

“Şeypur” satirik jurnalında dərc olunan məqalələrin müəllifləri sırasında Məhəmmədəli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı, Əliabbas Müzənnib, Əmin Abid, Məmmədəli Na-

104 yaşlı “Şeypur”

göstərib. Bakıda “Turan” mətbəəsində həftədə 1 dəfə 8 səhifə həcmində Azərbaycan dilində çap olunurdu.

Jurnalın redaktoru maarifçi Məhəmməd Tağı Sidqinin oğlu Məhəmmədəli Sidqi, naşırı isə Səməd Mənsur idi. Professor Hüseyin Həşimli tərəfindən “Əkinçinin varisləri” olaraq adlandırlı “Şeypur” jurnalı cəmiyyətimizdə mövcud olan ictimai-siyasi hadisə və proseslər, haqsızlıqlar, xalqımızın möşəti, yaşayış tərzi haqqında dövrün bir sıra maarifçi ziyanlıları, ictimai xadimləri tərəfindən ədəbi-bədii və publisist üsulda işıqlandırılmış yazılarla zənginidir. Jurnalda Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik ideyaları təbliğ olunur, müstəqilliyyə gedən yolda qarşıya çıxan əngəllər, bolşevik-dəşnak fitnəkarlıqları və Bakı neftini ələ keçirməyə çalışın əcnəbi dövlətlərin çəkişmələri ifşa olunurdu. Bu da jurnalın müstəqillik illerine qədər diqqətdən kənar qalmasına səbəb olan əsas amillərdən biridir. Bu dövr ərzində “Şeypur” satirik jurnalı haqqında bir sıra ədəbiyyatşunas alımlorımızın



birlikdə təhlil olunur və yeri göldikcə, ciddi və ya satirik tərzdə öz əksini tapır. Büttün bunlara görə də, sovet dövründə jurnal “əks-inqilab” ruhlu mətbuat orqanı saylaraq tədqiqata cəlb olunmayıb.

“Şeypur” satirik jurnalı satirik-yumoristik üsullardan istifadə etməsi, tənqid hədəflərinin aydın olması, şeirlərdə siyasi kəskinliyi ilə “Molla Nəsrəddin” jurnalının ənənələrini davam etdirirdi. “Şeypurun lüğəti”, “Bakı xəbərləri”, “Poçt qutusu”, “Təleqraf xəbərləri” və s. məqa-

sir və başqalarının addalarını çəkmək olar. Hər satirik jurnalda olduğu kimi, “Şeypur” jurnalında da bədii və publisistik materialların müəllifləri yazılılarında gizli imzalardan istifadə edirdilər. Məsələn, Səməd Mənsurun satirik şeirləri “Pampuşeli”, Məhəmmədəli Sidqi “Şeypur”, Cəfər Cabbarlı “Dağlızadə”, Əmin Abid “Qozqurab bəy” imzaları ilə yazılarını dərc edirdilər. Bunlardan əlavə, “Çalma”, “Lağlağı”, “Müsahib”, “Mömin çinovnik” kimi imzalar da müxtəlif müəlliflər tərəfindən jurnalda istifadə olundu.

Bu gün ədəbi-ictimai fikir tariximizdə mühüm rol oynayan “Şeypur” satirik jurnalının geniş və əhatəli tədqiqi Hüseyin Həşimlinin “Məmmədəli Sidqi və “Şeypur” jurnalı”, “Şeypur” jurnalı və ədəbi-tarixi həqiqətlər” adlı monoqrafiyalarında və “Şeypur” jurnalı (1918-1919-cu illər)” adlı monoqrafiyada öz əksini tapıb. Əməkdar elm xadimi, professor Hüseyin Həşimli tərəfinən jurnalın bütün sayları transliterasiya edilərək latin əlifbası ilə 2014-cü ildə nəşr olunub.